

<https://doi.org/10.69495/2024.8.56>

**NURLAN EDİLZADƏ**  
**Azərbaycan Dövlət İqtisad Universiteti**  
**Magistrant**  
**nedilzade@gmail.com**  
**İstiqlaliyyat küç., 6 Bakı**

## **MOBİL MARKETİNQ ALƏTLƏRİ VƏ STRATEGİYALARININ TƏSİRİNİN ÖYRƏNİLMƏSİ**

### **Xülasə**

Ön dinamik inkişaf edən və tələb olunan ticarət sahələrindən biri mobil marketinq bazarıdır, inkişafı hər il daha da sürətlənir (demək olar ki, hər altı ayda yeni tendensiyalar yaranır, müştərilərin və vasitəçilərin ehtiyacları dəyişir, həmçinin tələblər mütəxəssislərin özlərinin bilikləri dəyişir). Bu tədqiqatın məqsədi mobil marketinq kommunikasiyalarının rolunu və onların müştərilərin qavrayışına necə təsir etdiyini öyrənməkdir. Rəqəmsal texnologiyanın geniş yayılması və pandemiya yeni texnologiyaların sürətlə tətbiq olunmasına kömək etdi və rabitə yolları ticarət yollarını dəyişdirdi. Məqalədə mobil marketinq alətlərinin inkişafındakı əsas tendensiyalar təhlil edilir.

Mobil marketinq təşkilatlarının biznes modellərinin formalaşmasının əsas xüsusiyyətləri və bazarın inkişaf tendensiyaları vurgulanır. Əldə olunan nəticələr əsasında elektron ticarət bazarı iştirakçılarının Biznes modelinin transformasiya istiqamətləri müəyyənləşdirilmiş və rəqəmsallaşma dövründə Biznes formatlarının inkişafının perspektivli istiqamətləri rəsmiləşdirilmişdir. İnsanlar mobil cihazlarını alış-veriş etmək də daxil olmaqla müxtəlif məqsədlər üçün istifadə edirlər və gündəlik həyatımızın ayrılmaz hissəsinə çevriliblər. Müştəriləri ilə qarşılıqlı əlaqə qurmaq və xüsusi və unikal məhsullar təklif etmək üçün şirkətlər mobil marketinq həllərindən istifadə etməlidirlər. Mobil marketinq müştəriləri cəlb etmək və onları məkana əsaslanan xidmətlər, mobil programlar və mobil e-poçt daxil olmaqla müəyyən bir məhsul almağa inandırmaq üçün bir sıra strategiyalardan istifadə edir.

**Açar sözlər:** mobil marketinq, internet, rəqəmsal texnologiya, elektron ticarət, mobil marketinq alətləri

### **Giriş.**

Müasir istehlakçılar getdikcə texnoloji cəhətdən asılı və bir-biri ilə əlaqəli urlar. Bu cür istehlakçıların öhdəsindən gəlmək üçün təşkilatlar taktikalarını getdikcə daha çox dəyişdirməlidirlər. Tong və həmmüəlliflərin araşdırmasına görə

(2020), şirkətlər mobil cihazların geniş istifadəsi sayəsində müştərilərlə daha səmərəli və sürətli əlaqə qura bilirlər. Marketinq kampaniyaları və strategiyaların hazırlanmasında onlara kömək edəcək ən son məlumatları da əldə edə bilərlər.

Mobil marketinq ideyası yeni olmasa da, şirkətlərə vaxtında, aktual və fərdiləşdirilmiş şəkildə müştərilərlə əlaqə qurmağa kömək edən, marka sədaqətini artırın məşhur marketinq taktikasına çevrildi. Mobil şəbəkələr, cihazlar və texnologiyalar inkişaf etdikcə şirkətlərin yeni auditoriyaya, cihazlara və texnologiyalara uyğunlaşmasına imkan verən mobil marketinq də inkişaf edir [5].

Mobil marketinq, korporativ məlumatları/ünsiyyəti hədəf auditoriyaya çatdırmaq üçün bir çox vasitədən istifadə edir. Buna görə şirkətlər istehlakçıları cəlb etmək, münasibətlərini təsir etmək və alış-veriş etmək istəyini stimullaşdırmaq üçün hansı vasitələrin ən təsirli olduğunu anlamalıdır. Bu alətləri təmsil etmək üçün vahid terminologiya olmasa da, bəzi müəlliflər onları aşağıdakı kimi təsnif etməyi təklif edirlər: mobil reklam, mobil satış təşviqi, mobil əyləncə, məkana əsaslanan mobil xidmətlər və mobil bankçılıq (Barutçu, 2007, 2008; Megdadi & Nusair, 2011).

Müasir dünyada mobil telefonlar bir zərurətə çevrildi, yalnız şəhər telefonlarını deyil, həm də masaüstü kompüterləri smartfon və planşetlərin gələməsi ilə əvəz etdi. Qabaqcıl mobil texnologiya təşkilatlara bir çox üstünlükler verir, çünkü insanlar dünyanın digər insanları ilə asanlıqla söhbət edə bilirlər. Bir çox şirkət, 20 ildir onlayn ticarət və marketinqdən uğurla istifadə edən Amazon kimi bu qabaqcıl texnologiyadan faydalanan. Bu gün təşkilat, insanların mobil telefonlarından vəb saytına asanlıqla daxil olub mal və xidmətlər ala bilməsi üçün bir mobil tətbiqetmə də təqdim edir. Bununla birləşdə, eyni zamanda, müştərilər müxtəlif formatlarda məlumatları anlamaq və əldə etmək problemlərindən əziyyət çəkirlər [2]

Mobil Marketinq Marketinq dünyasını dəyişdirən sürətlə inkişaf edən bir sahədir. Şirkət, məhsul və xidmətləri haqqında zəif reklamlar və ya istifadə olunmayan onlayn reklamlar səbəbindən izdihamlı və istifadə olunmayan çox sayıda məhsul və xidmətə malikdir. Buna görə bütün təşkilatlar satış və mənfiəti artırmaq üçün təsirli marketinq strategiyası metodlarına diqqət yetirməlidirlər [4]. Effektiv marketinq kampaniyası eksponent olaraq artan məlumatların effektiv işlənməsini tələb edir [3]. Effektiv marketinq strategiyaları arasında mobil marketinq, şirkətin mal və xidmətlərini onlayn olaraq səmərəli şəkildə tanıtmasına və satmasına kömək edən faydalı bir vasitədir.

Hal-hazırda müştərilər vaxt çatışmazlığı və sıx iş qrafiki səbəbindən onlayn alış-veriş etməyə başladılar. Eynilə, şirkətlər müasir dövrdə mobil marketinqin metodlarını və təsirlərini başa düşməlidirlər. Bu tədqiqatın məqsədi sosial şəbəkələrdə mobil marketinq kommunikasiyalarının rolunu öyrənmək və müştəri rəylərini öyrənməkdir. Eynilə, bu günlərdə şirkətlər mobil marketinqin metodlarını və nəticələrini başa düşməlidirlər. Bu tədqiqatın məqsədi istehlakçı rəylərini və sosial şəbəkələrdə mobil marketinq kommunikasiyasının funksiyalarını öyrənməkdir [3].

### **Sosial mediada rolü.**

Armstrong, Kotler və Brennan (2015) görə, dünyada mobil telefon istifadəçilərinin sayı durmadan artır. Bir çox mobil şirkət, insanların mobil telefonlarından müxtəlif sosial media saytlarına asanlıqla daxil ola bilməsi üçün mobil cihazların xüsusiyyətlərini dəyişdirmək üçün yeni texnologiyalar tətbiq etdi [1]. Mobil istifadəçilər cihazlarını onlayn alış-veriş üçün istifadə etməyə çox meyllidirlər. Beləliklə, mövcud nəslin ənənəvi ilə müqayisədə mobil marketinqlə daha çox tanış olduğunu söyləmək olar [2]

Mo və Kim (2017) məlumatlarına görə, müştərilər satın almadan əvvəl şirkətlərin veb saytlarında məhsul və xidmətlər barədə əvvəlki rəylərə baxa bilərlər. Bu, bir məhsul və ya xidmət almaq barədə tez bir zamanda qərar vermələrinə imkan verir, çünkü ehtiyac duyduqları barədə daha yaxşı bir fikir verir. Bir çox şirkət mal və xidmətlərini təklif etmək üçün sosial media platformalarından istifadə edir və onlardan maksimum fayda əldə edir. Bundan əlavə, SMS, MMS və mobil internet marketinqi kimi bir çox mobil marketinq forması var ki, bu da iş üçün faydalıdır.

Potensial müştərinin diqqətini şirkətin məhsul və xidmətlərinə yönəltməyin ən yaxşı yollarından biri onlara qısa bir mətn mesajı göndərməkdir. Özcan və Santos 'a (2015) görə, çox sayda müştəri cəlb etmək üçün mobil marketinqdən istifadə edərsə, bir iş asanlıqla uğur qazana bilər. İnsanlar müxtəlif səbəblərdən telefonlarını gündə beş saatdan çox istifadə edirlər. Beləliklə, şirkətlər mobil marketinq yanaşmasından istifadə edərək müştərilərlə münasibət qurmaqdə və mal və xidmətlərinə diqqət yetirməkdə rahatdırırlar.

Mobil marketinq, alqı-satıq əməliyyatlarının telefon və Internet üzərindən həyata keçirilə biləcəyi bir prosesdir. Bosomvortun (Bosomvorth, 2015) fikrincə, Müəssisələr mobil texnologiyaların tətbiqini düzgün başa düşmədən faydalana bilməzlər. Bundan əlavə, mobil sosial media marketinqi kiçik satıcılara və ya firmalara müştərilərini və izləyicilərini əhəmiyyətli dərəcədə aşağı qiymətlərlə və ya pulsuz olaraq artırmağa kömək edir, buna görə mobil marketinq, televiziya və radio ilə müqayisədə müştəriləri cəlb etmək üçün ən ucuz metod hesab olunur. Bununla əlaqədar olaraq, eBay və Amazon kimi müştərilərinə onlayn xidmətlər göstərən, müştərinin veb saytında təqdim olunan bir çox məhsul arasından öz məhsullarını seçməsinə imkan verən müəyyən e-ticarət saytları var. Bu metodla satıcı zaman-zaman müştərilərinə müxtəlif xüsusi təkliflər və yeni məhsullar üçün reklamlar təqdim edir, əslində zaman-zaman böyük endirimlər edir və ən potensial və gəlirli müştərilərinə pulsuz məhsullar təqdim edir [1].

Beləliklə, müştərilərlə güclü əlaqələr yaradılır ki, bu da onların şirkətin məhsuluna sadıqliyini artırır, bu da birbaşa nüfuz və marka dəyərinin artmasına kömək edir. Bu strategiyadan istifadə edərək satıcı zaman-zaman istehlakçılarına yeni məhsullar və digər xüsusi təkliflər üçün promosyonlar təqdim edir və bununla da ən gəlirli və potensial müştərilərinə pulsuz xidmətlər və bəzən böyük endirimlər

təqdim edir. Nəticədə, bu, müştərilərlə əlaqələri gücləndirir, şirkətin təkliflərinə sadıqlıyını artırır və nüfuz və marka dəyərinin inkişafına birbaşa kömək edir.

Marketinq mobil cihazlar vasitəsilə müştərilərlə əlaqə yaratmaq üçün müxtəlif taktikalardan istifadə edə bilər [2]. Mobil marketinq Assosiasiyyası mobil marketinq alətlərinə misal olaraq mobil proqramlar, Mobil Internet və mobil mesajlar olduğunu iddia edir (MMA, 2008). Megdadi və Nusair (2011) və Barutchu (2008) araşdırmlarına görə, mobil marketinq taktikalarına mobil reklam, mobil promosyonlar, mobil əyləncə və mobil ticarət daxildir. Məkana əsaslanan xidmətlər, mobil internet və mobil bankçılıq barutçu (Barutçu, 2007). Patsiotis et al görə. (2020), mobil marketinq texnologiyaları istehlakçıların qərar qəbul etməsinə birbaşa təsir göstərir. Qərar qəbul etmə vasitələri sadiq müştərilərə vəfasız müştərilərə nisbətən daha çox təsir göstərdiyindən, sədaqət mobil marketinqin effektivliyinə də birbaşa təsir göstərir [5].

Marketoloqlar mobil marketinqin istehlakçıların alış-veriş etmək niyyətlərinə təsir etmək üçün böyük potensiala sahib olduğunu qəbul edirlər (Alameer et al., 2022). Bu işdə qeyd olunan vasitələrdən mobil tətbiqetmələr, mobil e-poçt və mobil geolokasiya xidmətləri seçilmişdir, çünkü bunlar birbaşa istehlakçılarla və alış-veriş etmək niyyətləri ilə əlaqəlidir və tez-tez istifadə olunur. Statista (2024b) görə, mesajlaşma və söhbət tətbiqetmələrinin artmasına baxmayaraq, e-poçt istehlakçıların gündəlik həyatının vacib bir hissəsi olmağa davam edir. Tədqiqat həmçinin göstərir ki, e-poçt kəşflərinin 43% - i mobil cihazlarda baş verir ki, bu da mobil e-poçta investisiya qoymağın vacibliyini vurğulayır. Gitnux (2024) qeyd edir ki, mobil tətbiqetmələr hazırda dünyada rəqəmsal medianın istifadəsinə sərf olunan bütün vaxtın yarısından çoxunu təşkil edir. 2021-ci ildə dünyada cəmi 218 milyard mobil proqram yüklenəcək. İstifadəçilər gündə təxminən 3 saat mobil tətbiqetmələrə sərf edəcəklər. Mobil tətbiqetmə gəlirlərinin 2025-ci ilə qədər 613 milyard dolları keçəcəyi gözlənilir [4].

Mobil e - poçt, istifadəçilərə mobil cihazlarında hər yerdən e-poçt göndərməyə və qəbul etməyə imkan verən bir kompüterdəki onlayn e-poçt uzantısıdır. Daha çox insan e-poçtlarını yoxlamaq üçün smartfonlardan istifadə etdikcə, bu tip e-poçt marketinqinin əhəmiyyəti artır (Tarnanidis, 2024). Xan və İftixarın (Khan and Iftikhar, 2017) fikrincə, e-poçt marketinqi onlayn alıcıların alış qərarlarına faydalı təsir göstərir. E-poçt vasitəsilə yerləşdirilən reklamin məzmunu müştərilərin e-poçt vasitəsilə reklamı qəbul etməsinə əhəmiyyətli və faydalı təsir göstərir (Camalzadə et al., 2012).

Mobil proqramlar brendlər tərəfindən istehlakçılara təlim, əyləncə, nişan və ya satış üçün istifadə edilə bilən mobil cihazlar üçün yüklənə bilən proqramdır. Shahina və Sachitra (2021) Şri-Lankada apardıqları bir araşdırında mobil tətbiqetmələrin istehlakçı alış davranışına təsir etdiyini aşkar etdilər.

Mobil tətbiqetmələrin istifadəsinə münasibət mobil tətbiqlərdən istifadə niyyətinə müsbət təsir göstərir (Kim et al., 2016). Seitz və Aldebazi (2016) markalı tətbiqetmələrin istifadəsinin istifadəçilərin markalara münasibətini çox təsir etdiyini, lakin markalı tətbiqlərin istifadəsinin satın alma niyyətlərinə daha az təsir etdiyini bildirirlər. Vahid et al. (2021) markalı tətbiqlərdən istifadənin istifadəçilərin markalara münasibətini çox təsir etdiyini, lakin markalı tətbiqlərdən istifadənin daha az təsir etdiyini bildirirlər

### Nəticə.

Tədqiqatçıların və iş mütəxəssislərinin fikrincə, istehlakçılar mobil marketinqi zehniyyətlərini yaxşılaşdırmaq üçün bir vasitə kimi qəbul etməlidirlər. Mobil marketinqə gəldikdə, əsaslandırılmış fəaliyyət nəzəriyyəsi istehlakçıların məqsəd və hərəkətlərini müəyyənləşdirməyə kömək edir [4].

Bu konsepsiyyaya görə, müştərilər münasibətlərini və hərəkətlərini formalasdırmadan əvvəl nəticəni qiymətləndirirlər. Marketoloqlar subyektiv normaları həmyaşid qrupu ilə əlaqələndirdikdə, mobil marketinqə müsbət münasibət inkişaf etdirilə bilər. Həmyaşidlara münasibətdən qaynaqlanan bu tip Subyektiv norma əksər hallarda müşahidə edilmişdir ki, bu da birbaşa istinad qrupuna ünvanlanan mobil mesajın mesaja inamı artırdığı qənaətinə gəlməyə imkan verir.

Bu, mobil telefonlarla ötürülen mesajlara diqqət yetirmək məcburiyyətində qalan istehlakçının düşüncəsinə daha güclü təsir göstərir. Bu, mobil telefonların gənc istehlakçılar arasında daim populyar olması ilə daha da asanlaşdırılır.

### Ədəbiyyat

1. Armstrong, G., Kotler, P., Harker, M. and Brennan, R., 2015. *Marketing: an introduction*. New Jersey, USA: Pearson Education.
2. Iqbal, Q. and Nawaz, R. (2019). Rife information pollution (infolution) and virtual organizations in industry 4.0: within reality causes and consequences. In *Big Data and Knowledge Sharing in Virtual Organizations* (pp. 117-135): IGI Global.
3. Iqbal, Q., Hassan, S. H.. and Ahmad, N. H., 2018. The assessment of perceived information pollution in banking sector: A scale development and validation study. *Business Information Review*, 35(2), pp.68-76.
4. Ismail, M., & Razak, C. R. (2011). The determinant factors influencing young consumers' acceptance of mobile marketing in Malaysia. *African Journal of Business Management*, 5(32), 12531 - 12542.
5. Taylor, S. J., Bogdan, R. and DeVault, M., 2015. *Introduction to qualitative research methods: A guidebook and resource*. New York: John Wiley and Sons.

**Nurlan Edilzade**

## **STUDYING THE IMPACT OF MOBILE MARKETING TOOLS AND STRATEGIES**

### **Summary**

The mobile marketing market is one of the most dynamic and in-demand areas of trade. Its development is gaining momentum on an almost annual basis, with new trends emerging approximately every six months. This is accompanied by changes in customer and intermediary needs, as well as evolving requirements for the knowledge of specialists in this field. The objective of this study is to examine the function of mobile marketing communications and their impact on customer perception. The pervasive use of digital technology and the advent of the pandemic have facilitated the accelerated adoption of novel technologies, which have in turn transformed trade routes. This article presents an analysis of the principal trends in the evolution of mobile marketing tools. This study identifies the principal characteristics of the business models of organisations engaged in mobile marketing and examines the prevailing trends in the evolution of the market. Based on the findings, the potential avenues for transformation of the business model of e-commerce market participants were identified, and the prospective avenues for the development of business formats in the digitalisation era were formalised.

Mobile devices are used for a variety of purposes, including shopping, and have become an integral part of our daily lives. In order to interact with their customers and offer products that are tailored to their needs, companies must utilise mobile marketing solutions. These solutions employ a range of strategies to attract customers and persuade them to purchase a particular product, including location-based services, mobile apps, and mobile email.

**Keywords:** mobile marketing, internet, digital technology, e-commerce, mobile marketing tools

**Нурлан Эдилзаде**

## **ИЗУЧЕНИЕ ВЛИЯНИЯ ИНСТРУМЕНТОВ И СТРАТЕГИЙ МОБИЛЬНОГО МАРКЕТИНГА**

### **Резюме**

Одной из наиболее динамично развивающихся и востребованных сфер торговли является рынок мобильного маркетинга, развитие которого с каждым

годом ускоряется все быстрее (практически каждые полгода появляются новые тенденции, меняются потребности клиентов и посредников, а также меняются требования к знаниям самих специалистов). Целью данного исследования является изучение роли мобильных маркетинговых коммуникаций и того, как они влияют на восприятие клиентов. Широкое распространение цифровых технологий и пандемия способствовали быстрому внедрению новых технологий, а способы связи изменили торговые пути. В статье анализируются основные тенденции развития инструментов мобильного маркетинга. Выделены основные особенности формирования бизнес-моделей организаций мобильного маркетинга и тенденции развития рынка. На основе полученных результатов определены направления трансформации бизнес-модели участников рынка электронной коммерции и formalизованы перспективные направления развития бизнес-форматов в эпоху цифровизации.

Люди используют свои мобильные устройства для самых разных целей, в том числе для покупок, и они стали неотъемлемой частью нашей повседневной жизни. Компании должны использовать решения для мобильного маркетинга, чтобы взаимодействовать со своими клиентами и предлагать индивидуальные и уникальные продукты. Мобильный маркетинг использует ряд стратегий для привлечения клиентов и убеждения их купить определенный продукт, включая услуги на основе местоположения, мобильные приложения и мобильную электронную почту.

**Ключевые слова:** мобильный маркетинг, интернет, цифровые технологии, электронная коммерция, инструменты мобильного маркетинга

**Redaksiyaya daxil olma tarixi: 21.07.2024  
Çapa qəbul olunma tarixi: 19.09.2024  
Rəyçi: iqtisad üzrə fəlsəfə doktoru,  
Səidə Xəlil Əkbər  
tərəfindən çapa tövsiyə olunmuşdur**